

# "XUASTUANİFT" ABİDƏSİNİN TƏDQİQİ

(Əvvələ ötən sayımızda)

Müxtəlif totemlərə, mifik kultlara tapınma oski türklorin həyat tarzının, təfəkkürünəynəsi kimi qəbul edilir. Qədim türklorin müxtəlif kultlara, totemlərə müqddəslik donan geyindirməsi bəzən onların bütporost, totemist olduqları haqqında fikirlərin yaranmasına səbəb olur ki. Dr.Cavad Heyot, fikrimizcə, bu müləhizolara tutarlı cavab vermişdir: "Əski türklorin tətopərəst və ya şamançı olduğunu yazmışlar. Bu yazıların doğru olmadığı və türklorin əski dirlorının Gök Tanrı dini olduğunu sübut olunmuşdur", "Əski türklərdə qartal da müqddəs sayılıraq hakimiyət nişanası idi. Atılanın bayrağında qartal şəkli varmış".

Türklorin inanc dünəysini, mifik-mistik inanışlarını frazeoloji vahidlər kontekstində təhlil edən Q.Mahmudova qeyd edir ki, "əski türklor ildirdən qorxur, göylərə sitayış edir, ona qurban gotirir və yaxud da bir-birini onun qəzəbi ilə qorxudurular" və bunun üzərinin türk dillərindəki, xüsusən də qazax və Azərbaycan dillərindəki bir çox frazeoloji vahidlərin tərkibində görmək mümkündür.

Ümumiyyətə, türklorin Tək Tanrı inancından sonra küləvi haldə qəbul etdiyi din yalnız İsləm dini olmuşdur" (səh.18-19).

Daha sonra Qətibə xanım manixeyizm qədim uyğurların dini inanclarından biri olduğunu diqqəti ayrıb yazar:

"Manixeyizm III əsrin sonlarında yanım tarixi, yarım ofsanəvi şəxsiyyət hesab edilən Mani tərəfindən yaradılmış bir dindir. Maninin əsl adının nə olduğu məlum deyil. Bəzi mənbələrdə "Mani" termininin xüsusi bir ad deyil, hörəmt ifadəsi və ya bir titul ifadə etdiyi qeyd olunur. Ümumiyyətə isə "manı" sözü öz mənşeyini qədim iran dillərindən gelən

vo "ışıq" mənası verən "mana" kələmosundan aldığı haqqında müxtəlif fikirlər, müləhizolər vardır. Mandein (sabilik) inancında bir pəri olan "Mani Rabba" isə "İşiq padşahı" deməkdir. Buna görə də elmi adəbiyyatda Mani sözünün tam olaraq mənası "ışıqlandırın" şəklində qəbul olunmuşdur. Bu inane o vaxta qədər məlum olan bütün dini sistemlərin əsl sintezidir. Çünki manixeyizm əsasında zərdüştülük dualisi prinsipləri, qədim Babil mifologiyası, buddist oxlaq normaları və xristianlıq inane komponentlərinin bir sintezindən ibarətdir. Bu sintezdə aparieti görüs iki əzəli qanunun - yaxşı ilə pisin mübarizəsidir. Buna görə də din tarixi tədqiqatçıları manixeyili bir növ dini dualizm kimi təhlil etmişlər. Manixeyizm inancının əsas prinsiplərindən olan qnostik dualizmin öz kökünü qədim zərdüştlik inancı ilə yanaşı, qədim hind dini-fəlsəfi tolimlərindən aldığı məlumatdır və əsasında Zərdüştliyin dualizmindən, Babil folklorundan, buddist etikasından və xristian elementlərinin bozı kişiçik və sothi olavalorindən ibarət idi. Beləliklə, manixeyizm bir dini tolim olaraq radikal dualizm. Şərq bütporost inançları və xristian elementlərin qaynaqlanmış, zərdüştlik tolimlərinin əsasında yığrulmuş və xristianlıq qəlibinə tökürlərə qnostik Asiya inancı kimi meydana çıxmışdır.

III əsrin əvvəllərində Cənubi İranda doğulan Mani (217-273/274) xristianlıq dinində bidətçi toriqot hesab edilən Əlkəsai məzhəbənin monsub bir ailə mühitində yetişmişdir" (səh.20-21).

Bu minvalda manixeyizm dini haqda mövcud elmi məlumatları oxucuların diqqətinə çatdırın müəllif onun həm də ictimai-fəlsəfi mahiyətini bir dini

dünyagörüş olaraq açıqlayır. Göstərir ki, hətta manixeyizm o qədər sırfətli yayılıb inkişaf etmişdi ki, IV əsrə xristianlıq dininin on böyük rəqibi soviyyosino qalxımışdı.

Bələcə, Qətibə xanım qədim uyğurların yazılı abidələri, onların tədqiqi və təsnifi prinsiplərinə də ümumi nozor yetirir, manixey türklorin təvə duası olan "Xuastuanıft" abidəsinin möveud 3 əsas nüsxəsindən söz açıb, noşr və tədqiqi tarixindən bəhs açır. Aşağıdakı ümumiyyətdirici fikirlərə golur: "Xuastuanıft" türk modəniyyəti tarixində təvəbənamə üslubunun ilkə nümunəsi kimi bərjanın xarakterik xüsusiyyətlərini özündə cəm edən monumental dil abidəsidir. Bu, manixey dövrü uyğur adəbiyyatında yazılı bədii üslubun bir nümunəsi təmsilində yarvarlıq, təvəbənamə janının digər janrlara nisbotan daha geniş istifadə edildiyini göstərir. Qədim türk-uyğur dilinin on mükəmməl nümunələrindən olan "Xuastuanıft" türk adəbiyyatında təvəbənamə üslubunun bodiqlıbının yaratılmış, bu tip əsərlərin mözəm və formasına uyğun dil üslubunun formallaşmasını tömən etmişdir. "Xuastuanıft" mani dini inancına siğınanların bilərək və ya bilməyərək İslədikləri günahlara görə tanrıya yarvarlışını, tapınanların qolbindəki inca duyğularını, onların tanrıya iştiracısının oksıdır.

Uyğur türklorinən yazıya aldığı manixey dini mözəmləri mətnlər içində xüsusi ohməyyət kəsb edən, 15 bölmədən ibarət olan "Xuastuanıft" abidəsi manixey inancının qanun-qaydalarından, bu qaydaların pozulmasından, pozulan qaydalara görə edilən günahların sıralanmasından və bu günahlardan azad olmaq üçün edilən təvəbədalarından ibarətdir. Abidənin hor

bölməsində, demək olar ki, manixeyizmən əsas doktrinləri, prinsipləri, tolimləri yer alır və ardıcıl olaraq bu tolimlər şəhərdir. Manixeyizmdə "beş tenri"నı təmsil edən beş ənsür "beş uəa gü" anlamını vəro da, uyğur manixeyizməndə, qədim uyğureca mətnlərdə "beş tanrı - beş ilahi vərlər" şəklində oks olunur. Zərdüştlikdə yaxşılıq tanrısi hesab edilən Ahuramazda manixeyizməndə yaxşılıq və işiq tanrısi olaraq "Hormuzta" şəklində yer alır. Uyğureca mətnlərdə, qədim türk yazılı abidələrdə, eləcə də "Xuastuanıft" abidəsində "Xormuzta" tenri kimi keçən uəa güc işığı qurtuluşu üçün özünü qurban verən ilk vərlərlidir.

Abidədə: 1.. Hormuzta tonrı beş tonrı 2.. birləşmiş tonrlar sözlənlərin 3.. yekko sünüşgeli kolti (Chuast).

Müsəir türkçəde: Hormuzta tonrı beş tonrı ilə birləşmiş bütün tonrlar sözləşərək şeytanlarla savaşmağa goldılır.

Bundan başqa manixeyizmə "Hormuzta" vo ya "Hormuzta" tonrı nənövlədləri olan beş tonrı - işığın ünsürləri, işığın simvolu edən elementlər. Tintura tonrı - Hava tonrı, Yel tonrı - Rüzgar tonrı, Yaruk tonrı - İşiq tonrı, Suv tonrı - Su tonrı, Ot tonrı - Atəş tanrılarından" (səh.91-92).

Tədqiqatçı filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqizi "Xuastuanıft" abidəsi ilə bağlı bu geniş elmi tədqiqatı verdikdən sonra abidənin dilini bütün şəkildə təhlil çəkir. "Xuastuanıft" in leksikasi, fonetikası, grammatikası və sintaksisindən dair ayrıca fəsillər üzrə gərgin elmi araşdırmlar zəminində dəyərləri bir tədqiqatçı ortaya qoyur. Bununla da dilçiliyimizə və türkologiyamıza sanballı monoqrafiya böyük efdır.

Sakir Əlif oğlu Albahayev